


# Sona Xəyal



# Ey Füzuli, ...

S O N A X Ə Y A L

EY FÜZULİ,...

04/1480 - 04/1480

M.F.Azimov adına  
Azərbaycan Milli  
Kitabxanası

B A K I - 2010

## ŞEİRLƏR

---

### TƏZMİN QƏZƏL

“Qəm diyarındə əcəl peyki güzar etməz mənə,  
Yox sanır varım məgər kim, e'tibar etməz mənə?”

Zülmdən etməm şikayət, var qəmin sal könlümə,  
Öylə bir dərd-qəm qalibmi ruzigar etməz mənə?

Eşqdə gəlməz hesaba naləsi aşıqlərin,  
Söylə, səhralar bu sırrı aşikar etməz mənə?

Qarlı çöldə eşqimi qəlbim qanıyla bəslədim,  
Bu zimistani nədən rəbbim bəhar etməz mənə?

Yağsa neysan, eyləməz tə'sir axan qanım kəsə,  
Bu sağalmaz dərddə dərmanı yar etməz mənə?

Eyləmə təklif mənə bir cam suyu, neylim ki mən,  
Öylə ki, od məndə var, ümman da kar etməz mənə.

Bunca ki, dərdi çəkər, amma yenə söylər Sona, –  
Bu fələk gərdişi, pərvərdigar etməz mənə.

*10 noyabr, 1994*

## TƏXMIŞLƏR

Yetər artıq, içim yandı, şerin mülkü talanımazmı?  
Mənə lazımlı olan tərzdə fələk çərxi dolanımazmı?  
Bu qədri dərdü möhnətdən bezib bir gün dayanımazmı?  
"Məni candan usandırdı, cəfadan yar usanmazmı?  
Fələklər yandı ahimdən, muradım şəm'i yanmazmı?"

Edibdir könlümü viran, bu yandan möhnəti-hicran,  
O yandan naləvü əfgan, nə də yox dərdimə Loğman.  
Nə yarım çəkməyir səhman, nə də yoxdur tutan nöqsan,  
"Qamu bimarinə canan dəvayı-dərd edər ehsan,  
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?"

Nə gülzarə gəlir hərdən, nə axşamdan, nə də erkən,  
Yağar möhnət mənə göydən, göyərdər min bəla yerdən,  
Şikayət bilmərəm əslən, nə ah-nalə, nə də şivən.  
"Qəmim pünhan tutardım mən, dedilər yara qıl rövşən,  
Desəm, ol bivəfa bilməm, inanarmı, inanımazmı?"

Mənim ey şahü sultanım, qədi sərvi-gülüstanım,  
Nola, olsan nigəhbamm, məni tərk etməyə canım.  
Əcəl yoxsa kəsər yanım, gəl, ol şəm'i-şəbistanım,  
"Şəb'i-hicran yanar canım, tökər qan çeşmi-giryənəm,  
Oyadar xəlqi əfəganım, qara bəxtim oyanımazmı?"

Bu dünya fani dünyadır, həyatı misli-rö'yadır,  
Bu yerdə qəm mühəyyadır, işi sərrü müəmmadır.  
Qazanmaq sud qovğadır, Sona, əmma nə imladır:  
"Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,  
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanımazmı?"

ƏRƏB

Yazılıb ömrümə bəxt hansı daş altında mənim?  
Yumulub gör neçə iliərdir, açılmaz dəhənim.  
Satılıb gizli xəyanətilə dilbər Vətənim,  
"Pəmbəyi-dağı-cinun içrə nihandır bədənim,  
Diri olduqca libasım, budur ölsəm kəfənim".

Torpağın qeyrətini çəkməmək olmaz, ey dil,  
Xalqının göz yaşını silməmək olmaz, ey dil,  
Vətən uğrunda gedib ölməmək olmaz, ey dil,  
"Canı canan diləmiş, verməmək ohnaz, ey dil,  
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim".

Kişi can versə Vətənçin, bu böyük şöhrətdir,  
Qan Vətənçin axıdılsa, kişiye rahətdir,  
Gər satarsa Vətəni, xəlqi üçün xiçlətdir,  
Tövqi-zənciri-cinun daireyi-dövlətdir,  
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim"!

Düşmənin məhviniə əlbəttə varımdır hünərim,  
Bəs, haçan olmalıdır bu Vətənimçün səmərim  
Raziyam torpaq üçün paralənərsə ciyərim.  
Eşq sərgəştəsiyəm, seyli-sirışk içrə yerim,  
Bir hübabəm ki, həvadən doludur pirəhənim .

Üzmə ümmüdü, Sona, ömrü çox olmaz xarın,  
Açılar Tanrı əliylə düyüünü ruzgarın,  
Çıxar övlədi-vətən axırına əgyarın,  
"Edəmən tərk Füzuli, səri-kuyin yarın,  
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

ƏRƏB

ƏRƏB

Yarın tərəfinə bu gözüm yaşı rəvandır,  
Rüsvallığım ahimlə dəxi xəlqə əyandır,  
Bir kimsə şüar eyləməsin eşqi, amandır,  
"Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,  
Eşq afəti can olduğu məşhuri-canandır".

Bünyadsız eşq aşiqı eylər bəli, aciz,  
Eşq aləmini eyləmə təsvir kədərsiz.  
Bir aşiqı mən görmədim eşq içrə zərərsiz  
"Sud istəmə sevdayı-qəmi-eşqdə hərgiz,  
Kim, hasili-sevdayı-qəmi-eşq ziyandır".

Hər gün bükülə qəddi bəlakeşlərin, əmma,  
Yaxşı olur əhvalı pəriyəşlərin, əmma,  
Əhvalını bilməzər müşəvvəşlərin, əmma.  
"Yaxşı görünür surəti məhvəşlərin, əmma  
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır".

Ömrün boyu onlarda vəfa eyləmə təxmin,  
Bir zərrə şəfa etməyəcək qan saça zəxmin.  
Qan içməyin əvvəldə qoyublar dəxi zəxmin.  
"Yad etmə qaragözlərin mərdümi-çəşmin.  
Mərdüm deyib aldanma ki, içdikləri qandır".

Bu eşq yolunda deyilir çoxlu cəfa var,  
Boş sözdü, deyə kimsə ki, eşq içrə səfa var,  
Sanma, Sona, söylənsə ki, zülmətdə ziya var.  
"Gər dersə Füzuli ki," gözəllərdə vəfa var.  
Aldanma ki, şair sözü, əlbəttə, yalandır".

ƏRƏB

ƏRƏB

Girmə qəm dəryasına, könlün dönüb qan olmasın,  
Yum gözün nemətlərə, qəlbin nigaran olmasın.  
Elm oxu, öylə çalış fikrində nöqsan olmasın.  
"Cəm'i könlün dövr çövründən pərişan olmasın,  
Çərxi-fərmanınla gəzməkdən peşiman olmasın".

Gör necə nur paylayır hər yanə göydən afitab,  
Sən də yan, ver nurunu yoxsullara, et bir səvab,  
Gər sənə zülm eyləsə çərxi-fələk, gəl eylə tab.  
"Qılmasa aləm muradınca mədar, olsun xərab,  
Olmasa dövran sənin rəyincə, dövran olmasın".

Pis əməllərdən çəkin, nöqsan olar ad-sanına,  
Yaxşı işlər görginən, rövnəq verə imanına,  
Qoy, bəşər fəxr ilə baxsın daima imkanına.  
"Tabe olsun cümleyi-aləm sənin fərmanına,  
Cümleyi-aləmdə səndən özgə sultan olmasın".

Olmasın dövlətin, arzum budur ki, binizam,  
Dövlətindən ehtiyac əqli ala aləmdə kam,  
Həm mənə, ey sağəri-dövran, yetir bir cürə cam.  
"Bir binadır dövlətin, bolmuş pənahı-xasü am,  
Ol bina, ya Rəbb, cahan olduqca viran olmasın".

Neylirəm dünyani mən, gər eşqü sevda olmasa,  
Eşqsız dünya bu gün, yainki, fərda olmasa,  
Ey Sona, şeirin nədir, gər onda məna olmasa?  
"Ləhzə-ləhzə gülşəni-mədhində güya olmasa,  
Bülbüli-nitq Füzulinin xoşəhan olmasın".

ƏRƏB

Dərd əlindən dağə çıxdım, bilmirəm səhra nədir.  
Eşqdır ən yaxşı sevda, qeyri bir sevda nədir.  
Od tutub cismin sərasər, yandıran, aya, nədir?  
“Öylə sərməstəm ki, idrak etməzəm, dünya nədir,  
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir”.

Sanma ki, sevda qəmində azca aram istərəm,  
Əhli-dərdəm, dərdimə sanma ki, əncam istərəm,  
Yarına çatdırmağa bir xoşa peyğam istərəm,  
“Gərci canandan dili-şeyda üçün kam istərəm,  
Sorsa canan, bilməzəm, kami-dili-şeyda nədir?”

Yar görsənməz gözə, sanki, dönüb olmuş xəyal,  
Hicrə aşiq dözsə də, qalmıb bir onda leyk hal,  
Hicri-məşuq eyləyər aşıqları çün pürkəmal,  
“Vəsldən çün aşiqi müstəgni eylər bir vüsəl,  
Aşıqə məşuqdən hər dəm bu istığna nədir?”

Hər “əlif, bey” öyrənən sirri-həqə kaşif deyil,  
Eşqdən buncu xəbərsiz kaşifi-hatif deyil,  
Yanmayan odlara hər dəm eşqdən vaqif deyil.  
“Hikməti dünyavü mafiha bilən arif deyil,  
Arif oldur, bilməyə dünyavü mafiha nədir?”

Eşq bir dərddir, Sona, yox yer üzündə mərhəmi,  
Versələr dünyani da, aşıqlar atmazlar qəmi,  
Çün yaratmışdır Xuda dərd ilə bahəm adəmi,  
“Ahü fəryadın, Füzuli, incidibdir aləmi,  
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?”

Gözlərimə dün gecə getdikcə xab,  
Atmadı röyadə də yarım hicab.  
Ey güli-rəna, deyirəm, et səvab,  
“Sübə salıb mah rüxündən niqab,  
Çıx ki, tamaşayə çıxa afitab”.

Qoyma ki, hicrinlə könül odlana.  
Ya ki, gülüstən boyana al-qana,  
Çox da bu haqqı veriblər sana,  
“Məst çıxıb salma nəzər har yana,  
Görmə rəva kim, ola aləm xərab.”

Bəsdi, daha qoyma çəkəm qəm, məni,  
Gə, özünə eylə sən həmdəm məni.  
Atma, unutma dəxi bir dəm məni,  
“Saldı ayaqdan qəmi-aləm məni,  
Ver məni qəm dəfinə, saqi, şərab”.

Kimləri məcnun eyləyibdir cahan,  
Gör, nə qədər eşq olubdur nihan,  
Dərdü əzabı çəkər ancaq qanan,  
“Düzəxə girməz sitəmindən yanan,  
Qabili-cənnət deyil əhli-əzab”

Ey Sona, bilməm ki, xəyalın nədir?  
Eşqdə dərd ilə məlalın nədir?  
Hikməti-dünyaya sualın nədir?  
“Yar sual etsə ki, halın nədir?  
Xəstə Füzuli, nə verərsən cavab?”

❧

Eşq üçün hər cürə imkandan keç,  
Tut qəmi, seyri-gülüstəndən keç,  
Dur uzaq, zülfü-pərişandan keç,  
“Ey könül, yarı istə, candan keç,  
Səri-kuyin gözət, cahandan keç.”

Saxla nəfsi büsat zövqündən,  
Olma məhrum bərat zövqündən,  
Keç Hüseyin tək Fərat zövqündən,  
“Ya təməh kəs, həyat zövqündən,  
Ya ləbi-ləli-dilistəndən keç”.

Özünə tikmə fəxarət evi,  
Qəbrini eylə ziyanət evi,  
İstəsən “orda” səadət evi,  
“Mülki-təcriddir fəraigət evi,  
Tərki-mal eylə, xanimandan keç.”

Əlində axirət qənimətin et,  
Düşərsə, Kəbənin ziyarətin et,  
Tövbə qıl orda, gəl, ibadətin et,  
“Laməkan seyrinin əzimətin et,  
Bu xərab olacaq məkandan keç”

Verməyib dəhr heç kəsə mayə,  
Olmayıb kimsəyə bir an dayə,  
Salmayıb başına heç kəsin sayə,  
“Etibar etmə mülki-dünyayə,  
Etibari-ülüvvi-şandan keç”.

Bilin, axca almaz axırəti,  
Axcalı yadə salmaz axırəti,  
Hər əməlli bulmaz axırəti,  
“Əhl-i-dünyanın olmaz axırəti,  
Gər bunu istər isən, ondan keç.”

Fanilik dəhr üçün həqiqətdir,  
Sona, sanma bu mülki rahətdir,  
Tez köc etmək burdan ibadətdir.  
“Məskənin bəzmgahi-vəhdətdir,  
Ey Füzuli, bu xakidandan keç”.

❧

## NƏZİRƏLƏR

Göz yaşım qanə dönüb dideyi-giryan içrə,  
Könlümün dərd yükü də həm görünür qan içrə.

Diqqət ilə nəzər et gözlərimin qarəsinə,  
Gör, nələr saxlamışam sineyi-suzan içrə.

Xalıqım hər kəsə vermiş yaradanda bir ürək,  
Leyk min dərd veribdür ona bir can içrə.

Qanlı göz yaşı üzümdə elə durmuş, sanki  
Abi-neysandı, düşübdür güli-xəndan içrə.

Söndürər kim, görəsən, məndəki qəm məş'əlini,  
Ey Sona, yanmadayam atəşi-hicran içrə.

29 dekabr, 1994

Ə

Göz görərsə surətin, nitqimdə lal eylər məni,  
Çəkdiyim hicran qəmi aşuftəhal eylər məni.

Sən ki baxmazsan mənə, şad eyləməzsən könlümü,  
Böylə bir biganəlik qərqi-mələl eylər məni.

Varlığım titrər, gələrsə baş önungə səcdəyə.  
Çün bükər xövf qəddimi, sanki sual eylər məni.

Mən kiməm, yetsin əlim sən tək üfüqlər təxtilə,  
Bu vüsalın talibi bir xam xəyal eylər məni.

Arizu etməz Sona, məcnun ola ruhum bu gün,  
Çünki hicran atəsi leylimisal eylər məni.

22 dekabr, 1994

Ə

Nədəndü bu cəm'iyyətdə nizamü intizam olmaz,  
Nədən əhli-bəşər göydən gələn ayatə ram olmaz.

Bu övladi-vətən almaz muradını səvab işdən,  
Neçün bilməz bu dünyadə onun tək dürli kam olmaz.

Əməl dəftərləri dolsa gər insanda səvablarla,  
Qiyamətdə tutarkən əldə ondan xoş məqam olmaz.

Hər iş başlansa və bitsə əgər Allah kələmiylə,  
Həm əldən verdigün, həm aldığın əsla həram olmaz.

Əgər özül həram olsa, nə qədri yiğsan üst-üstə,  
Qurub-tiksən imarətlər, aşar, onda dəvam olmaz.

Nədən insanə fərq etmir həlal ilə həram indi?  
Dəqiqdir göylərin hər bir işi, yerdə nizam olmaz?

Hörübələr silsilə şairlər ustadin bu şe'rindən,  
Sona, bir həlqə sən assan da, bu dövrə təmam olmaz!

15 avqust, 1998